


Toğrul Nərimanbəyov müasir dünyada milli mədəniyyətimizi ləyaqətlə təmsil edən parlaq simalardan biridir...



Onun yaratdığı məşhur əsərlər dünya təsviri sənət xəzinəsinin təkrarsız inciləridir. Qəribə və qeyri-adi, həm də cəzibəli, diqqətçəkən, yaradıcılıq qabiliyyətinə malik olan xalq rəssamı Toğrul Nərimanbəyov yalnız doğma vətənində deyil, həm də dünyyanın əksər ölkələrində yaxşı tanınır.

Musiqi va rənglər dünyası

• Elşən HACİZADƏ,
ADMİU-nun rəssamlıq fakültəsinin müəllimi

Sovet dövründə sənətə gələn iki rəssam var ki, ona sünə realizmin küləkləri qətiyyən toxuna bilmədi. Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov. Hər ikisi rəssamlığın müxtəlif qütb'lərində dayansalar da, onları birləşdirən əsas bir məram var idi - Abşeronu dəlicəsinə sevmək, təbiətə vurğunluq...

Toğrul Nərimanbəyov 1930-cu il avqustun 7-də Bakıda anadan olub. Atası Fərman Nərimanbəyov energetika sahəsi üzrə mühəndis idi. Anası İrma Lya Rude isə fransız olub. Rəssamın valideynləri Fransanın Tuluza şəhərində tanış olaraq bir-birini bəyəniblər. Ailə qurdudan sonra xeyli müddət də Fransada yaşayıblar.

Atası Qarabağın tanınmış bəylərindən birinin övladı olub. Bax, bu nəşildəngəlmə nəciblik, gözütöluq, mərdlik, hətta zahiri görünüşdə əks olunan küberliq, eləcə də Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmləri, sənətə hədsiz maraqlı olmaları Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəf-

li, mükəmməl formalaşmasına təsir etməyə bilmezdı.

Ailədə maraqlı bir adət olub. Müxtəlif qədim əşyaların, tətbiqi sənət nümunələrinin kolleksiyasını toplayıblar. Bax, bu "muzey" əşyalarının cazibəsi də Toğrulun maraqla dairəsinin genişlənməsinə, yaradıcılıq potensialının güclənməsinə səbəb olub. Bütövlükdə ailədə incəsənətə, onun müxtəlif növlərinə böyük rəğbat yaşandırdı. Atası onu Respublika Pionerlər Evində (indiki Uşaq və Gənclər Yaradıcılıq Sarayı) rəsm dərnəyinə üzv yazardıb. Burada ilk rəsm müəllimi Kamil Xanlarov olub.

İkinci dünya müharibəsi zamanı taleyin çox ağır bir qəzavü-qədəri Nərimanbəyovlar ailəsinin də ünvanını yaxaladı. Fransa faşist Almaniyası tərəfindən zəbt edilən gün bu ölkənin vətəndaşlığından çıxmayan İrma - Toğrulun anası həbs edildi. Ən dəhşətli hal da budur ki, Toğrul oxuduğu 134 sayılı məktəbə xüsusi mühafizə altında aparılırdı. Onu ev yox, həbsxanaya - anasının yanına getirildiler. O

dövrə sovet qanununa görə heç kəsin usağı məktəbən saxlamaq hüquq yox idi. Amma bu, çox uzun sürmədi, ananı öz balalarından ayrı saldılar. Lya Rude Sibira sürgün edildi.

Bu ziddiyyətli məqamların içinde inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləyə qoşulublar. Toğrul əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1950-ci ildə isə Litva İncəsənet İnstututunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alıb. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokali da öyrənməyə başlayıb. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşüb. Bəlkə də uşaqlıqdan çəkdiyi eziyyətlər, gördüyü ədalətsizliklər onun yaradıcılığına elə dərin təsir edib ki, həmkarlarından fərqlənərək daha yüksəkliklərə, zirvələrə qalxmağı bacarıb.

Belə olmasayıdı, 30 yaşında əməkdar, 33 yaşında isə xalq rəssamı adına layiq görülməzdi. 1955-ci ilən keçmiş SSRİ Rəssamlar Birliyinin üzvü olub. Toğrul Nərimanbəyovun layiq görüldüyü orden və medalların sayı bilinmir. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikret Əmirovun "Nəsimi haqqında poem" baletinə verdiyi təribatə görə Azərbaycan Dövlət mükafatına layiq görüllər.

Fikret Əmirovla başlanan ikinci uğuru isə "Min bir gecə" baleti ilə bağlıdır. 1980-ci ildə bu möhtəşəm musiqi əsərini verdiyi bədii təribatə görə Toğrul Nərimanbəyov yenidən Dövlət mükafatı ilə təltif olunub. Hazırda dünyanın bir çox incəsənət muzeylərində, fondlarda Azərbaycan rəssamının əsərləri qorunub saxlanılır. Çexoslovakiyada, Rusiyada, Hindistanda, Fransada, Litvada, ABŞ-də və digər ölkələrdə Toğrul Nərimanbəyovun sərgiləri dəfələrlə seyriləri riqqətə gətirib. Rəssamın yaradıcılığında Abşeron mənzərələrinin, nemətlərinin, tarixi abidələrinin xüsusi yeri var.

Hazırda Parisdə ünvan tapıb, amma buna baxmayaraq tez-tez Bakıya gelir. O, bir avropalı rəssamdır, yaratdığıları isə bəşəridir. Amma köksündə azərbaycanlı olaraq bu torpağın məhəbbəti var. Sovet dövründə rəssamın yaradıcılığını təhlil edən sənətşünaslar həmişə

Toğrul Nərimanbəyovu "novator" adlandırırlar. Çünkü o, heç kəsin getmədiyi bir yolla addımlayırdı, bəlkə də, daha doğrusu, cəsarət etmədiyi mövzularda fırçasını məharətli işlədirdi. Bu səbəbdən də sənətşünaslar təllişlərində Toğrul Nərimanbəyov əslə bunun özünəməxsusluğunu xox dərin şərh etməkdən ya əkinərək, ya da anladıqlarını gizlətmək üçün bir kəlmə "novatordur" deyirdilər. Bu novatorluq isə bugün kimi davam etməkdədir.

Toğrul Nərimanbəyov öz həmkarlarından Səttar Bəhlulzadəni, Tahir Salahovu, Tofiq Cavadovu çox sevib. Hətta onlar dəfələrlə təbiət qoynuna birlikdə səfərlər ediblər. Özü haqqında belə söyləyir: "Rəssam olmasaydım, yəqin ki, heykəltərəş, ya bəlkə də vokalist olardım. Rəssamlıqda hər şey əvvəldən məlumdur. Başlangıç da, iş prosesi də, sonluq da. Vokal isə tamam başqa bir aləmdir. Men hər sahərimi toragy kimi mahni ilə açıram".

Ümummilli lider Heydər Əliyev onun yaradıcılığını yüksək qiymətləndirərək söyləyib: "Bizim rəssamlarımız hemişə öz xalqlarının taleyini düşünüb'lər. Təbiətini, adət-ənənəsini rəsmlərində dolğun əks etdirməyə nail olublar. Səttar Bəhlulzadə, Mikail Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbə-



yov təkcə Azərbaycan təsviri sənətinə deyil, xalqımızın adına da başuculuğu, şöhrət gətiriblər".

Onun gözəl bariton səsi var. Klassik operalarдан, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən arıyaları peşəkarlıqla ifa edir. Klassik musiqiyə dərin məhəbbəti olan Toğrul Nərimanbəyov Azərbaycan müğamlarının vurgunuñdur. Milli servətimiz olan müğamlara onun öz baxışı var: "Mən müğamı dinləyəndə onun bütün rəng çalarlarını anlayıram, hətta görürəm.

Ahəngindəki qəmlı notlar mənən çox təsir edir. Mən müğam oxuya bilmirəm. Onda ağlamaq istəyirəm. Belkə də buna görə mən həmişə müğamı səs kimi yox, maddi mədəniyyət abidəsi kimi qəbul edirəm. Hərdən də Qərb musiqisi ilə, xüsusilə də Beethovenin simfoniyaları ilə müğam arasında nəşə bir bağlılıq duyuram". Toğrul Nərimanbəyov həmişə yay fəsildə Bakıya gələr, Abşeronda dincəlməyi çox sevər.

Hərdən firçasını qələmələ dəyişən Toğrul Nərimanbəyov poeziya aləmində də öz imzasını yazmaqdadır. Maraqlıdır ki, onun bu sahədə də mövzuları yenə Azərbaycandır, doğma Bakıdır. Yaradıcılığın hansı janrında işləməyindən asılı olmayaraq düşüncələrində ləvbər salan dəyişməz mövzu Abşerondur. Bu, elə bir hissdir ki, bütün ömrü boyu onunla dünyani gəzir. Parisdə də, Lüksemburqda da, Nyu-Yorkda da, Ankarada da, Moskvada da...

Fərqi yoxdur, hansı qitədə, hansı məmlekətdə və ölkədədir. Bütün yaradıcılığı ilə, ağılı və düşünçüləri ilə bəşəri mədəniyyətə xidmət edən Toğrul Nərimanbəyov dünya incəsətinə Abşeronun undulmaz, yaddançıxmaz mənzəralarını, tarixi abidələrini təqdim edir.

Cox maraqlıdır, Toğrul Nərimanbəyov firçasının töhfələri mövzusundan asılı olmayaraq həmişə nə-həng sənət əsərinə çevrilir. Burada səhbət hansısa rəsm əsərinin ölçüsündən yox, orada əks olunan rənglərin ifadəliliyindən, təsir gücündən gedir. Əlinə firça alan gündən çəkdiklərinin hamisini naturalan götürüb.

Hansısa bir təbiət mənzəresini gözəl olduğunu

üçün yox, məhz o füsunkarlığın içinde insanı heyrətə gətirən məqamların varlığına görə çəkir. Həmin vaxt rəssamin diqqəti o qeyri-adi göruntünü rənglərle işləməyə yönəldiyindən yaranan əsər təkrarsız olur.

Belə bir fikir var ki, Səttar Bəhlulzadə Azərbaycan təbiətinin poeziyasını kətana köçürüb. Toğrul Nərimanbəyov yaradıcılığının rənglərlə süslənmiş sahifələrinə diqqət yetirdikcə başqa bir məqamı qeyri-ixtiyari vurğulamalı olursan: Toğrul Nərimanbəyov da həm Azərbaycan təbiətindəki qeyri-adiliyi, həm də fəlsəfəni, Azərbaycan insannının qurub-yaratmaq əzminini, arzularını, nikbinliyini, inamını kətan üzərində əks etdirir. Bəlkə də elə bu yaxınlığa və qeyri-adiliyə görədir ki, haqlı olaraq hər iki rəssamı sovet realizmindən çox-çox uzaqlarda yaşayıb yaratmış sənətkar kimi tanıylırlar.

Dünyanın çox möhtəşəm sərgi salonlarında əsərləri nümayiş etdirilən, illər uzunu Amerikada, Avropana yaşıyan Toğrul Nərimanbəyov qəlbən çox azad, yüksək ideyalar uğrunda çarşışan bir sənətkardır. İlk baxışda adamın aqlına gəlməz ki, həyatı boyu avanqard olmağa çalışan Toğrulun ürəyindən hansı arzular keçər. O, fəth etdiyi zirvələrdən hara emmək istər.

Söhbətlərinin birində qəlbindən keçənləri belə dilə gətirib: "Arzum budur ki, dənizin kənarında çox böyük, müasir olmayan balaca bir bağ evim olsun. Əsl milli, kənd evinə bənzəsin. Sadə interyerli, xalçalar, balış və mütəkkəli, ot, ədəva qoxulu... İstərdim ki, orada əncir ağacı, su quyusu olsun...".

Bu, sadəcə fikirlərdən sözülen adı həvəs deyil. Ağsaqqal bir sənətkarın, dünya şöhrətli bir şəxsiyyətin uşaqlığı, ilkinliyə qayıdış istəyidir. Bu xiffətli arzunun mayasında böyük vətən məhəbbəti və Azərbaycan duyğuları var!

Ə də b i y y a t

1. Расим Эфенди. Тогрул Нариманбеков. М. 1966
2. Т.Нариманбеков. Мой Азербайджан. М. 1972.
3. М. Наджафов. Искусство, рожденное революцией. Б. 1981